



**Nemət Veysəlli**

**(əvvəli ötən saylarımda)**

Məhz başaq yiğmaq "əməliyyatını" həyata keçirmək üçün analarımız bize güllü döşlük, torba tikirdi. Döşlükləri, torbaları boynundan, bellərindən asanlar da vardi. İlahi, içində beş-on buğda dənəsi qorunub qalan sünbül üçün nə qədər əylib-qalxırıq? Belim, boynum-boğazım sizildiyirdi. Yorulmuş əllərimi tez-tez, onlardan da betə ağriyan belime qoyurdum, gərnişirdim, qurumuş, üçlük taxtaya dönmüş boynumun quluncunu qırırdım. Bəlkə dünyyanın başqa yerlerinde - Avropadımı, Asiyadımı, uzaq Amerikadımı insanlar, bizim yaşlılarımız yaxşı, firanın yaşayırlar? Amma Veysəlli camaati, Veysəlli uşaqları yaman əziyyət çəkiridilər.

Bəzən ayrı, böyüklərə xas işlərə də girişirdim. Yer şumlayan öküzlərin, torpağın tərkinə yerişen kotanın arxasında yərimək, heyvanları haylamaq da çətinmişdi. Ayaqların kotanın ağızına düşə bilərdi, ayaqlarını baldırqarışq koton doğrayardı. Koton hər addimbaşı kötüyə, daşa ilisib qalırdı. Öküzləri haylamaq bir tərəfə, gərək həm də koton xətdən çıxmayıyordı. Bu da altı, yeddi yaşılı uşağın gücündən, isəyindən çox uzaqdı.

Əkinçilərin, toxumcuların başçısı, rəhmətlik Əmir Rüstəmov hərdən mənə boyunduruğun üstünə qaldırırdı və təkrar təkrar deyirdi:

- Ehtiyatlı ol ha, öküzlərin ayaqları altına düşərsən.

Boydururudan, samılardan bərk-bərk yapışdım.

Boydururğun üstündə yerimi möhkəm-möhkəm bərkidirdim. Əlimdəki uzun şallaqla heyvanları səsləyirdim.

- Allah size qırsın, hey... hey...

Əmir kişinin, necə deyerlər, ata tərefdən mənə qohumluğu da çatırdı. Çox narahat, zirək adamdı. Nahar vaxtı oturub çörəyini də sakit, rahat yemirdi. Şumda qalmasın deye, etrafındaki daşları, çayırıda topalayırdı. Əməlli-başlı dincəlməmiş dərhal ayağa qalxırdı.

- Hə vaxtdır qalxin, hələ çox işimiz qalıb. Hava qaralmamış toxumu səpib qurtarmalıyıq. Bağlardan quzuqlağı, mərə-

# Geriya yol varmı...

coyur yiğirdiq. Anam mərəcocyru tavada qızardırdı, üstünə yumurta da çırpıldı. Nə isə, elə-bele bekarcılıqdanmı, yoxsa dolanışığımızı yaxşılaşdırmaq məqsədile Muğanlı və Kuropatgınə, Çal dağ'a tərəf gedirdik. Çal dağdan ta rus-malakan kilsəsinə, Hacı Qasım kehrizinə qədər dağ ətekleri, döşlər, yamaclar boyana ilə doluydu. Anam onları soğan, quzu eti və boyana ilə birgə aşın qarası düzəldirdi. Çal dağdan boyanani kissə ilə yiğirdiq. Sonra da onlardan dəstə bağlayıb Qaryagının gur, hər şeyi bol bazarına aparırdıq.

Boyana dəstələri qabağımızda, heç çənub biz tərəfə baxan da yoxdu. Bu minvalla saatlarla dayanırdıq, naəlac qalıb boyanamızı kiseli-zadlı atırdıq bazarın bir künçünə və təzədən qayıdırıq kəndə.

## Haşıya və ya

### Zalımlığın, qəddarlığın aşkar nümunəsi

Uşaqlığı və yeniyetməlik çağları o illərə düşənlər söyləmək istədiklərimi yaxşı xatırlayırlar.

...Günün nə vaxtı idi, bilmirəm. Bir də gördüm qapımızda, eyvanımızın altında iki atlı peydə oldu. Anam dərhal bu adamları tanıdı: kənd sovet sədri və onun katibi idi.

Yapalaq boy, gözdən zəif sovet sədri qəzəbli-qəzəbli:

- Nənəxanım, sənə neçə dəfə demisəm, dövlətin yun planını təhvil ver. Sovet hakimiyətini saymırısan. Neçə qoyun var?

Anam şüsbəndimizin lap ortasında dayanmışdı. Yazıq-yazıq:

- Haradan alım yunu, vallah, billah yoxdur. Beş-altı qoyunum var, onlar da qışdan təzə çıxıb, ariqdilar, bellərində bir çəngə də yun yoxdur. Hər yeri şaqqanaqdır, yun deyilən heç nələri yoxdur. Anamın bu sözlərindən sonra kənd sovet sədri cin atına mindi. Mindiyi atdan yere düşdü. Heç nəyə məhəl qoymadan, qalxdı ikinci mərtəbəyə, cumdu yorğan-döşəyin qalandığı yükün üstüne. Mütəkkələrimizi, yorğan-döşəyimizi, yorğan-döşəyin mitillərini qəzəbli, hirsətə tökdü yerə. Əlindəki qısa saplaqlı biçaqla başladı onları cırmağa, doğramağa. Yorğan-döşəyin, mütəkkədən çıxan köhne mitillər eviminin içinə yayıldı.

Anamın gözləri dolmuşdu. Boğuq və öleziyən səsiyle:

- Döşəyin, yorğanın mitillerini də aparırsan, bəs bu uşaqlar nəyin üstündə yatışınlar?

Daha da özündən çıxan kənd sovet sədri:

- Cəhənnəm olsun sənin uşaqların, qoy quru yerde yatsınlar...

Bayaqdan bəri etrafda baş verənləri sakit və kədərlə müşayət edən kənd sovetinin gənc və yaraşıqlı katibi atdan düşdü. İkinci mərtəbəyə qalxb sakitkə kənd sovet sədrinin qolundan tutdu:

- Gel bu həyətdən çıxıb gedək, - dedi.

- Cəhənnəm olsun hər şey. Görmürsən dul qadındı, heç nələri yoxdu?

O, sakit və təmkinle kənd sovet sədrini ata mindirdi. Sonra da öz atının belinə qalxdı və atının boynuna ehmallica toxundu. Kənd sovet sədrinin cavan katibi bir müddət mənə, anama baxdı, başını yellədi və heç nə demədən çıxıb getdi.

\*\*\*

Yuxarı Veysəlli yeddiilik kənd məktəbinə Şəfi dayım kolxoz sədri olan illerdə (1938) tikdirmişdi. O dövrün inşaat və memarlıq meyarlarına söykənsək, kənd məktəbi bütün ölçülərə uzlaşırı. Kiril əlifbası ilə "P" şəkilliydi. Uzun, hündür və yaraşıqlı dehəlizləri vardi. Sınıf otaqlarının ikilay qapıları dəhlizə, pəncərələri isə kənd yoluна sari açılırdı. Pəncərələrlə yol arası xeyli yoldu. Beş, altı addımlıq torpaq sahəsi qurtarandan sonra gelirdi kiçik su arxi, iri və dərin xəndək...

Eyni vaxtda yüz əlliye yaxın şagird tənəffüsə çıxırdı. Atılıb-düşürdüler, futbol və voleybol oynayırdılar, yegane turnikin tutalqacından asılırdılar, guya dalaşırılar, cırmaqlaşırıdlar. Tənəffüs qurtardı, zəng çalındı, hamisi qaçırdı sınıflar. Bütövlükdə məktəbin özü və həyəti, hətta təsərrüfat sahəsi belə çəper vəzifəsini yerinə yetirən xəndəyə alınmışdı.

Yaddaşımın toz-torpaq basmış künc-bucağını işıqlandırmağa çalışıram: yadımda kimlər qalıb, necə qalıb? Şövkət müəllimə, Güldəstə müəllimə. Daha kimlər? Divanlılardan Hüseyn bəyin oğlu Feyruz müəllim məktəbimizin direktoru idi. Hə, hə, bir də Məhluqə müəllimə.

Məhluqə müəllimə boylu-buxunlu, son dərəcə qamətli və gözəl qadındı. Adətən o, rayon mərkəzindən gələndə, dördyoloda, avtobusdan düşəndən sonra Rzalar obasının içindən keçib məktəbə gedərdi. O, uca boyu, yaraşıqlı və səliqəli geyimi, naz-qəmzəli yerişi ilə kənd yollarında göründən Rzalar obasının qız-gəlinləri eyvanlara çıxardılar, xor ilə yola tərəf boylandılar.

- A... a... a...z Məhluqə müəllimədi e. Deyirlər şəhərdən gələn bu bəxtəver yaşıçı İlyas Əfəndiyevin doğmaca bacısıdır.

Məhluqə müəllimə mənə birinci (1949) sinifdə dərs deyib. Əzazil, hökmü qadındı.

Eve verilmiş tapşırıqları yerine yetirməyən şagirdlərə qarşı sərtdi. Dərsi bilməyənə parpar parıldayan dikdaban ayaqqabalarını ayaqlarından çıxarıb arxası ilə başımıza-başımıza döyürdü. Təecübü o idi ki, Məhluqə müəllimənin bu hərəkətlərini həm şagirdlər, həm de valideynlər çox normal qarşılıyırıdlar.

Hər yerde olduğu kimi, qırx-əllinci illerde də ixtisası üzrə özlərinə rayon mərkəzində iş tapa bilməyən müəllimləri, adətən, ucqar kənd məktəblərinə göndərirdilər. İndiki ağlım, düşüncəmlə o illərə nəzər salası olsam, təkid edib deyə bilmərəm ki, hə, o zamanlar rayon mərkəzindən ucqar kənd məktəblərinə hazırlıqsız və savadsız müəllimləri göndərirdilər. İnsan "hə" ilə "yox" arasında vurnuxur. O illərdə Yuxarı Veysəlli yeddiilik kənd məktəbində təhsil alan şagirdlərin adından danışmaq iddiasından da uzağam. Amma mənim Martuni beynəlmilə orta məktəbində (1957-1959), Azərbaycan Dövlət Universitetində təhsil alıdığım illərdə (1965-1971) rast gəldiyim müəllimlərle müqayisədə kənd pedagoqları bütün qrafalar üzrə çox zəifdi. Martuni beynəlmilə orta məktəbində Rafiq Abdullayev, Bəhmən və Qasım Məmmədovlar adlı, soyadlı müəllimlər bize dərs keçirdilər. Əslən Göyçay rayonundan olan Rafiq Abdullayev bize klassik və müasir Azərbaycan ədəbiyyatı fənnindən dərs deyəndə az qala göylərdə ucurduq, ürəyimiz müqəddəs, qanadlı hiss və duyularla dolurdu.

Amma kənd yeddiilik məktəbində mənə dərs deyən müəllimlərdə o qanad,

fantaziya yoxdu. Yenə də humanitar fənlərin tədrisini mütlək və sair amillərin köməyi sayəsində, birtəhər öyrənmək mümkündü. Amma bu fikirləri dəqiq fənlərin tədrisinə şamil etmek mümkün deyil. Yaddaşım məni aldatmırısa, dünya binnət olandan Yuxarı Veysəlli kənd yeddiilik məktəbini qurtaranların heç biri sonralar riyaziyyat və texniki, kimya və fizika yönümlü ali məktəblərə qəbul ola bilərdilər. Yeganə istisna - Sultanov Abbas Həsən oğludu. O da bir müddət Füzuli, Böyük Vətən müharibəsi iştirakçısı, Qarabağda yaxşı tanınan, qardaşı Mehralı Sultanovun himayəsində, nəzarəti altında yaşadı. Orta məktəbi Füzuli rayon mərkəzində tamamladı. Abbas Sultanovun zirəklili, diribaşlığı ilə yanaşı, yuxarıda sadaladığım amillər də imkan verdi ki, o, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olsun. Mən biləni, Sultanov Abbas Həsən oğlu Yuxarı Veysəlli gəncləri arasından ali texniki məktəbə qəbul olan ilk şəxsdir. Doğrudur, sonralar bu tilsim qırıldı. Amma çox sonralar.

O zamanlar, lap belə yüz on yeddi evlik kədindən daşınmaz emlakları ilə birgə mal-qarasını, toyuq-cücsəsini də satsaydı, bu alqı-satqıdan əldə edilən vəsaitlə nə Azərbaycan Dövlət Universitetinin tarix, filologiya, şərqşünaslıq, hüquq, nə də başqa fakültələrinə qəbul olmaq qeyri-mükündü. Azərbaycan Dövlət Tibb İnstitutu isə bizim üçün elçatmadı ali təhsil ocağıydı. Bir müddətdən sonra Hətəm Hətəm Allahverdi oğlu Azərbaycan Dövlət Universitetinin tarix və felsəfə (1952), Şəfiyev Əşref Cavad oğlu şərqşünaslıq fakültəsinə (1962), Abdullayev Arif Kamal oğlu isə bir neçə il ayaqlarını paytaxt yollarında döyenək edəndən sonra, nəhayət, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul oldular.

Məşhur İsveç kinorejissoru İngmar Bergmanın bele bir fikri var: deyir ki, kaşmən Felleinin (İtalya) filmlərinə cavan yaşlılarından baxaydım. İyirmi yaşlarımdan baxaydım. İyirmi yaşlarımda görə biləcəyim işləri, təessüf ki, əlli yaşımda görürəm.

Nəyi demək istəyirəm? Əvvəla kənd yeddiilik məktəbi şagirdləri ibtidai, aşağı siniflərdə yaxşı, yüksək pedagoji savada yiyələnmiş fizika, riyaziyyat, kimya və həndəsə - bir sözə, dəqiq elmləri səmərəli tədris edən mütəxəssislərə rast gələsəyidilər, onlar ali məktəbə qəbul olmaqda bu qədər əziyyət çəkməzdilər. Şagirdlərin hazırlıqlı müəllimlərə çox ehtiyacları vardi.

Valideynlərimiz, ümumiyyətlə, kənd camaati da başqa çatışmazlıqdan əziyyət çəkirdilər. Kənd ilə şəhər arasında avtobus yoxdu. Arvad-uşaq, qız-gelin sübhəzədən günortaya qədər yol kənarlarında nəqliyyat gözləyirdilər. Əger ürəklərinə insaf düşsəydi, Bakıya, Yerevana, Ağdam və Xankəndinə gedən avtobusların sürücüləri yol kənarında saatlarla dayanan camaati bu əzabdən xilas edirdilər. Amma qonşu erməni kəndlərinin - Çartazın, Sosun, Herher və Məşədkəndinə əhalisi çox asanlıqla Xankəndinə, Martuni və Hadruba gedib-gəlirdilər. Həmin avtobusların yastıbaş sürücüləri "yərimiz yoxdur" deyib, bizim camaatin istəyinə məhəl qoymurdular və açıq-acığına deyirdilər, - "qoy sizin camaatin gediş-gelişini Qaryagın rayon avtobazası təmin etsin".

(ardı gələn sayıımızda)